

Azərbaycan Respublikasının Prezidenti yanında K tlevi  nformasiya Vasit lərinin  nkişafına D vlət D st yi Fondunun M şahid  Şurası t r fnd n 04 dekabr 2020-ci il tarixli 03 n mr li Protokol il  t sdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında K tlevi  nformasiya Vasit lərinin  nkişafına D vlət D st yi Fondu t r fnd n t şkil edil n f rdi jurnalist yazıları m sabiq sinin ke irilməsi

Q A Y D A L A R I

1.  mumi m dd alar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 n mr li S r ncamı il  t sdiq edilmiş “Azərbaycan Respublikasında k tlevi informasiya vasit lərinin inkişafına d vlət d st yi Konsepsiyası”nın jurnalistl rin m kafatlandırılması v  peş karlığının artırılmasına dair m dd ələrinin yerinə yetirilməsi m qs dil  Azərbaycan Respublikasının Prezidenti yanında K tlevi  nformasiya Vasit lərinin  nkişafına D vlət D st yi Fondu (bundan sonra – Fond) t r fnd n f rdi jurnalist yazıları m sabiq sinin (bundan sonra – M sabiq ) ke irilməsi qaydalarını m  yy n edir.

1.2. M sabiq nin ke irilməsində m qs d d vlət v  c miyy t   n prioritet t şkil ed n m s l l rin h llində jurnalistl rin potensialından s m r li istifad  olunmasını t min etmək, onların peş karlığının v  m suliyy tinin artmasına, f rdi bacarıqlarının t kmill şməsinə şərait yaratmaq, jurnalist t dqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

1.3. M sabiq nin ke irilm  tarixi Fond t r fnd n m  yy n edilir, M sabiq d  iştirak etmək   n m raci tl r M sabiq  elan edildiyi tarixd n 7 (yeddi) g n m dd tində q bul olunur.

1.4. M sabiq  bar d  elan v  M sabiq d  iştirak etmək   n t qdim olunmalı s n dl r haqqında m lumat Fondun r smi internet saytında, habel  r smi sosial şəb k  hesablarında yerləşdirilir.

1.5. M sabiq y  m raci t m lumatların v  s n dl rin bu Qaydalarda n z rd  tutulmuş qaydada “Medianın inkişafına d st k layih ləri  zr  elektron informasiya bankı”na daxil edilməsi v  ya h min m lumat v  s n dl rin kağız daşıyıcıda Fonda t qdim edilməsi yolu il  edilir.

1.6. M sabiq nin ke irilməsin   mumi n zar t Fondun M şahid  Şurası (bundan sonra – Şura) t r fnd n h yata ke irilir.

1.7. M sabiq nin ke irilməsi v  n tic ləri il  bağılı yaranan m bahis l r  Şura t r fnd n baxılır.

2. M sabiq nin  mumi şərtləri

2.1. M sabiq d  k tlevi informasiya vasit lərində (d vri m tbu n şrl rd , teleradio

proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən jurnalistin bu Qanunla müəyyən edilmiş statusunun şamil olduğu şəxslər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri) iştirak edə bilərlər.

2.2. Müsabiqədə iştirak etmək üçün yazılar Müsabiqənin rəsmi Elanında (bundan sonra – Elan) göstərilən mövzulardan biri üzrə təqdim edilməlidir.

2.3. Müsabiqəyə hər jurnalist tərəfindən yalnız bir yazı təqdim edilir.

2.4. Müsabiqəyə elektron qaydada müraciət etmək üçün jurnalist “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nda (bundan sonra – Elektron informasiya bankı) qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

2.5. Qeydiyyatdan keçmək üçün Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər daxil edilməlidir:

2.5.1. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin skan edilmiş surəti;

2.5.2. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayışın skan edilmiş surəti;

2.5.3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).

2.6. Jurnalistlər yalnız Elektron informasiya bankında şəxsi kabinet yaratdıqdan sonra müsabiqəyə elektron qaydada müraciət edə bilərlər.

2.7. Müsabiqəyə müraciət zamanı Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər təqdim edilməlidir:

2.7.1. Müsabiqəyə müraciət formasının skan edilmiş surəti (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (Əlavə 1);

2.7.2. bu Qaydaların 2.9-cu bəndinin tələblərinə cavab verən yazı;

2.7.3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).

2.8. Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistdən aşağıdakı sənədlər tələb olunur:

2.8.1. Müsabiqəyə müraciət forması (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır);

2.8.2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

2.8.3. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayış;

2.8.4. bu Qaydaların 2.9-cu bəndinin tələblərinə cavab verən yazı (3 nüsxədə);

2.8.5. jurnalistin bank rekvizitlərini əks etdirən sənəd (əgər varsa).

2.9. Bu Qaydaların 2.7.2-ci və 2.8.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yazılar aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:

2.9.1. Elanda göstərilən ilk 13 (on üç) mövzu üzrə Azərbaycan dilində, 14-cü mövzu üzrə isə ingilis və ya rus dilində təqdim edilməlidir.

2.9.2. Heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır.

2.9.3. Mətnin həcmi 900-1000 söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır.

2.9.4. Plagiata yol verilməməlidir (jurnalist digər kütləvi informasiya vasitəsinin və ya jurnalistin materialının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər).

2.10. Bu Qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş qaydada Müsabiqəyə müraciət edən jurnalistlərin təqdim etdiyi yazı Qaydaların 2.9-cu bəndində göstərilənlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:

2.10.1. Elanda göstərilən mövzulardan hansına aid olduğu (mövzunun sıra nömrəsi və adı) yazının sərəlvhəsindən əvvəl qeyd edilməlidir.

2.10.2. Üç nüsxədə hazırlanmalı, birinci nüsxəsi müəllifin şəxsi məlumatları (soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa), hazırda işlədiyi kütləvi informasiya vasitəsi), tarix və imza göstərilməklə, digər nüsxələri isə yalnız tarix göstərilməklə tərtib edilməlidir.

2.11. Fond Müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərin əslini tələb etmək hüququna malikdir.

2.12. Bu Qaydaların 2.8-ci bəndinin tələblərinə cavab verməyən müraciətlərə baxılmır.

2.13. Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalist bu Qaydaları qəbul etmiş hesab edilir və təqdim etdiyi sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.

2.14. Bu Qaydaların 2.8-ci bəndinin və 2.9.4-cü yarımbəndinin tələblərinin pozulduğu aşkar edildikdə pozuntunu törətmiş jurnalistin müsabiqə nəticələri ləğv olunur.

3. Müsabiqənin təşkili

3.1. Bu Qaydaların 2.9-cu bəndində nəzərdə tutulmuş yazıların qiymətləndirilməsi Fond tərəfindən cəlb edilmiş müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçirilir.

3.2. Eyni yazılar iki fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı "0", ən yüksək "10" bal olmaqla qiymətləndirilir və hər bir yazı barədə yazılı rəy verilir:

3.2.1. mətnin məzmununun Elanda göstərilən mövzulardan birinə uyğunluğu;

3.2.2. müəllifin yaradıcı yanaşması, məzmunun ideya orijinallığı və özünəməxsusluğu;

3.2.3. mətnin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

3.2.4. mətnin məntiqiliyi, tezis və arqumentlərin əsaslandırılmış olması;

3.2.5. təqdim edilən fakt və digər məlumatların dəqiqliyi, istinad olunan mənbələrin mötəbərliyi.

3.3. Ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətlər Fond tərəfindən ümumiləşdirilərək Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas mükafatçı müəyyən edilir və aşağıdakı qaydada birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:

3.3.1. birinci yer – 1000 (bir min) manat məbləğində;

3.3.2. ikinci yer – 700 (yeddi yüz) manat məbləğində;

3.3.3. üçüncü yer – 500 (beş yüz) manat məbləğində.

3.4. Fond ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətləri və yazılı rəyləri ümumiləşdirməklə Elanda göstərilən mövzular üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tuta bilər.

3.5. Ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətlər Fond tərəfindən ümumiləşdirilərkən bir neçə yazı eyni bal toplayarsa, ekspertlərin müvafiq yazılı rəyləri nəzərə alınır.

3.6. Müsabiqənin nəticəsi barədə məlumat Fondun rəsmi internet saytında yerləşdirilir.

4. Mükafatlandırılma

4.1. Bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulmuş pul mükafatları mükafatçıların bank hesablarına köçürülür.

Müraciət forması

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinə dair Qaydaların **2.7.1-ci və 2.8.1-ci** yarımbəndlərinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

Müsabiqəyə təqdim edilən yazının aid olduğu mövzunun Elanda göstərilən sıra nömrəsi və adı:	
Müəllif tərəfindən yazıya verilən ad:	
Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa):	
Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi:	
Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin qeydiyyatda olduğu ünvan: Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin yaşadığı ünvan (əgər fərqlidirsə):	
Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin əlaqə nömrələri:	
Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin elektron poçt ünvanı:	
Müsabiqədə iştirak etmək üçün müraciət etdiyi dövrdə işlədiyi kütləvi informasiya vasitəsinin adı:	
Ştatlı/Ştatdankənar müxbir:	

Müraciət formasındakı bütün bəndlərin doldurulması zəruridir.

Bu müraciət forması və müvafiq sənədlərlə birlikdə təqdim etdiyim yazını Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsi çərçivəsində qiymətləndirilməsi üçün qəbul etməyinizi xahiş edirəm.

Təqdim etdiyim yazını şəxsən hazırladığımı təsdiq edirəm.

Müsabiqə qaydaları ilə tanış olduğumu və həmin Qaydalarda əks olunmuş şərtləri qəbul etdiyimi təsdiq edirəm.

Təqdim etdiyim yazının heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir, həmçinin müsabiqənin nəticələri elan olunanadək heç bir yerdə dərc etməmək, yayımlamamaq və paylaşmamaq öhdəliyini qəbul edirəm.

Təqdim etdiyim yazının müvafiq nüsxəsində və bu formada göstərilən şəxsi məlumatların tamlığını və doğruluğunu təsdiq edirəm.

Müsabiqə Qaydalarının 2.10.2-ci yarımbəndində nəzərdə tutulmuş nüsxələrin eyniliyinə (müəllifin şəxsi məlumatları və imzası istisna olmaqla) görə məsuliyyət daşıyıram.

İmza: _____

Tarix: " ____ " _____ 2020-ci il